

KOMPLEKS MİKROGÜBRƏLƏRİN "YUBILEY" YUMŞAQ BUĞDA SORTUNUN MƏHSULDARLIĞINA TƏSİRİ

İ.M.HACIMƏMMƏDOV^{*}, A.A.ZAMANOV, A.A.CAHANGIROV

Əkinçilik Elmi-Tədqiqat İstəstitutu, AZ1098, Sovzox № 2, Pirşağı qəs., Bakı, Azərbaycan:
zamanov.atif@mail.ru

EFFECT OF COMPLEX MICROFERTILIZERS ON THE PRODUCTIVITY OF BREAD WHEAT VARIETY "YUBILEY"

I.M.HAJIMAMMADOV^{*}, A.A.ZAMANOV, A.A.JAHANGIROV

Research Institute of Crop Husbandry; zamanov.atif@mail.ru

The article describes detailed information on main agrochemical indicators of light chestnut soils of Gobustan Regional Experimental Station of Research Institute of Crop Husbandry soil pH, carbonate, the amount of total humus, total nitrogen, easily hydrolyzed nitrogen, mobile phosphorus, exchangeable potassium in the 0-25, 25-50 and 50-75 cm layers of the soil. The uptake of nitrogen, phosphorus and potassium from soil and fertilizers depends on the soil supply of essential nutrients, easily hydrolyzed nitrogen, mobile phosphorus and exchangeable potassium. Taking into account the lack of many microelements in the arid soil, detailed information on effect of microfertilizer (<http://en.malham.life/mikroudrobeniyi-kdmpr>) KDMPR "Malham" brand complex, microfertilizer KDMPR "Malham" brand universal, microfertilizer KDMPR "Malham" brand boron and microfertilizer KDMPR "Malham" brand zinc on the background of mineral fertilizers in plant development, plant height, spike length, number of seeds per spike, weight of seeds per spike, 1000 kernel weight, total above ground biomass yield, straw/grain ratio of wheat variety "Yubiley" is provided. For the first time in republic, detailed information on productivity of winter bread wheat variety "Yubiley" against the background of nitrogen, phosphorus and potassium, with apply of complex microfertilizers and the increase in yield per hectare compared to mineral fertilizers is provided. The results of the study showed that the application of complex microfertilizers on the background of mineral fertilizers reduces the straw/grain ratio, grain yield increases by 2.15-7.66 c/ha. The highest increase in grain yield was obtained in the application of microfertilizer KDMPR "Malham" brand boron and microfertilizer KDMPR "Malham" brand zinc microfertilizers. The increase compared to NPK was 6.63-7.66 c/ha or 20.28-23.43%.

Açıq sözlər: torpaq, gübərə, azot, humus, bitki

Ключевые слова: почва, удобрение, азот, гумус, растение

Keywords: soil, fertilizer, nitrogen, humus, plant

GİRİŞ

Mikroelementlər bitkida fermentlərin aktivlaşmasında, fizioloji, biokimyəvi proseslərdə, züləllərin və karbohidratların mübadilösində, bitkilərin xəstəliklərə davamlılığının artırılmasında, məhsuldarlığın yüksəldilməsində və keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Mikroelementlər çiçəklərin mayalanmasını artırır, həvədan azotun mənimşənilməsini (bor)

KOMPLEKS MİKROGÜBRƏLƏRİN "YUBILEY" YUMŞAQ BUĞDA SORTUNUN MƏHSULDARLIĞINA...

yaxşılaşdırır [1; 7].

Mikrogübrələr ayrılıqda, kompleks və müxtəlif makrogübrələrin tərkibinə qatılaraq istifadə olunur.

Bor bitkilərin xüsusan kökümeyvələrin möhsuldarlığını artırır, çuğundurda şəkərlərin toplanmasını sürətləndirir, məhsuldarlığı artırır, başlıca funksiyası isə fermentlərin işinən aktivləşdiriləməsidir.

Dağılıq və dağetmiş bölgələrimizin çoxunda sink, kobalt kimi mikroelementlər çatışır. Bu bölgələrdə sinkin tətbiqi vacibdir. Torpaqda sinkin asan mənimşənilən forması 1 mg/kg-dan az oludurda onun somorallığı daha yüksək olur.

I.M.Haciməmmədov və b. (2003) Qobustan Böləgə Təcrübə Stansiyasının (BTS) açıq dağ boz-qəhvəyi (açıq-sabalıdı) torpaqlarında apardıqları tədqiqatlardan məlum olmuşdur ki, şum qatında (0-20 sm) asan mənimşənilən sinkin miqdarı 1 kq torpaqda 0,90-0,96 mg, şumaltı qatda (20-40 sm) isə 0,47-0,58 mg/kg arasında dayıdır. 1 kq quru maddənin əmələ gəlməsinə 15-22 mg sink sırf olduğunu nəzərə alsaq, onda onun asan mənimşənilən miqdarı 0,90-0,96 mg olan torpaqlarda bu mikroelementin tətbiqi çox vacibdir.

Tədqiqatın aparılması məqsəd Dağılıq Şirvanın nömrliyə təmin olunmamış dəməyə şəraitində mineral gübərlər fonunda mikrogübrələrin payızlıq yumşaq buğdanın möhsuldarlıq elementlərinə və dən möhsuldarlığına təsirinin müəyyən edilməsindən ibarət olmuşdur.

MATERIAL VƏ METODLAR

Təcrübələri 2018-2019-cu vegetasiya ilində Dağılıq Şirvanın nömrliyə təmin olunmamış açıq dağ boz-qəhvəyi (açıq-sabalıdı) torpaqlarında Əkinçilik ET İstəstitutunun Qobustan BTS-nin Mərəzə arazisində "Yubiley" payızlıq yumşaq buğda sortu ilə aparılmışdır. Təcrübə hər bölmənin (lakin) sahəsi 50m² olmaqla 3 takrар 5 variantda qoyulmuşdur. Səpən oktyabr ayının II ongünüündə "Yubiley" sortu üçün tövsiyə olunan normada - 4,5 mln/ha hesabı ilə aşağıdakı sxemədə aparılmışdır:

1. Fon – "Ammofos" 100 kq/ha + "Ammofoska" 100 kq/ha - N₂₈P₆₆K₁₆ + NH₄NO₃ - 200 kq/ha (N₆₈).
2. Fon + Mikrogübrə KDMPR "Malham", marka kompleks.
3. Fon + Mikrogübrə KDMPR "Malham", marka universal.
4. Fon + Mikrogübrə KDMPR "Malham", marka bor.
5. Fon + Mikrogübrə KDMPR "Malham", marka sink.

Fon varianti həm də nəzarət variantıdır, mikrogübrələr payızlıq buğda üçün tövsiyə olunan normada bitkinin 5-6 yarpaq fazasında verilmişdir.

Tədqiqat ərazisinin son illər üzrə hidrometeoroloji göstəricilərindən malum olur ki, düşən yağıntıların miqdarı illərdən asılı olaraq kaskin dayışır. Bu isə məhsuldarlıq öz təsirini göstərir. Belə ki, namlıkla təmin olunmamış dəməyə şəraitində əsas məhdudlaşdırıcı amillərdən biri de nəmlilikdir. Bu sabobdan yağıntıların düşmə vaxtı və norması vacib şərtlidir. Bu onunla əlaqədardır ki, torpaqda asan manimsanılan əsas qida maddələrinin miqdarı və manimsənilmə dərəcəsi nəmlilikdən asildir. Ona görə də tədqiqat dövründə aylar üzrə düşən yağıntıların miqdarı və orta çoxillik göstəriciləri müqayisəli şəkildə straflı təhlili edilmişdir.

Təcrübənin aparıldığı 2018-2019-cu illərdə payızlıq buğdanın vegetasiya müddətində havanın orta aylıq maksimum və minimum temperaturu çoxilliklə müqayisədə demək olar ki, fərqlənməmişdir. Lakin Qobustan hidrometeoroloji stansiyasının məlumatlarından aydın olur ki, oktyabr ayında düşən yağıntıların miqdarı orta çoxillikdən 2,61 dəfə az olmuşdur. Şəpən qara herik səsləndən sonra aparıldığı üçün çıxışının alınması və payız kollanması normal getmişdir. Sonrakı aylarda, yəni may ayının avvalına kimi düşən yağıntıların miqdarı, havanın minimum və maksimum temperatur gösəriciləri çoxillikdən fərqlənməmişdir və növbəti payızlıq buğdanın inkişafı normal getmişdir. Qobustan BTS-nin Mərəzə ərazisində payızlıq buğdanın məhsuldarlığı may və iyun aylarında düşən yağıntıların miqdardından çox asildir. 2019-cu ilin may ayının I və II ongönlübündə yağıntıların aylıq miqdarı isə çoxillikdən 1,88 dəfə az olmuşdur. İyun ayında isə ümumiyyətlə yağıntı olmamışdır.

Bir çox müllişlərin məlumatına görə [3; 4; 6; 8-10] Qobustan rayonu ərazisində əsasən açıq dağ boz-qəhvəyi, dağ boz-qəhvəyi və tünd boz-qəhvəyi torpaqlar daha geniş arazini əhatə edir.

Bütün yuxarıda göstərilənlərdən malum olur ki, Qobustan BTS-i ərazisində yayılmış torpaqlarda əsas aqrokimyavi göstəricilər müəyyən həddə dayışır. Ona görə də təcrübə qoymazdan avval torpağın əsas aqrokimyavi göstəricilərini təyin etmək üçün metodikaya müvafiq olaraq səpindən avval güber verilməmiş sahənin beş yerindən kəsişən diaqonal istiqamətində 3 dərinlikdən torpaq nümunələri götürülərək əsas aqrokimyavi göstəriciləri təyin olunmuşdur [2].

Məhsulun struktur göstəriciləri, ümumi yerüstü biokütü məhsulunun toplanması və məhsuldarlıq standart metodlarda təyin edilmişdir [5].

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Analiz nəticələrindən məlum olur ki, torpağın 0-25 sm dərinliyində pH 8,40, 25-50 və 50-70 sm dərinliyində isə uyğun olaraq 8,60 və 8,65-dir. 25-50 və 50-70 sm dərinliklərdə torpaq yüksək qələvi xassəyə malikdir, 0-25 və 25-50 sm dərinliklərdə torpaqda karbonatların miqdarı 5,95 və 9,50%, 50-75 sm-də isə 16,65%-dir.

Torpaq münbitliyi, bitki məhsuldarlığı, torpaqda olan üzvi maddənin (ümumi humusun)

miqdarı və humus qatının qalınlığından asıldır. Mikroelementlərin (mikrogübrələrin) sinağını apardığımız torpağın 0-25 sm qatında ümumi humusun miqdarı orta hesabla 2,22%, 25-50 və 50-75 sm-də isə uyğun olaraq orta hesabla 1,43 və 0,68% təşkil edir. Bu onu göstərir ki, təcrübə sahəsinin torpaqları orta keyfiyyətlidir.

Bitkilərin vegetasiya müddətində əsas qida maddələri ilə təmin olunması və məhsuldarlığı asan manimsanılan əsas qida maddələrinin miqdardından asıldır. Təcrübə sahəsində torpağın üst qatında asan hidroliz olunan azot orta hesabla 1 kq torpaqda 48 mq, müthəsərrik fosfor - 22,7 mq, mübadil olunan kaliyum isə 263 mq-dir. Bu göstəricilər aşağı qatlarda qanunauyğun olaraq azalır. Analizlərin nəticələri təcrübə sahəsində torpağın əsas qida maddələrinin asan manimsanılan formalarda ilə zəif təmin olduğunu göstərir.

Tədqiqatın nəticələri göstərir ki, namlıkla təmin olunmamış açıq-sabalıdı torpaqlarda "Yubiley" payızlıq buğda sortunun struktur göstəriciləri və məhsuldarlığı mikrogübrələrin formasından asıldır. Həbələ, nəticələr kompleks mikrogübrələrin payızlıq buğdanın struktur göstəricilərinə, ümumi yerüstü biokütü məhsulunun toplanmasına və məhsuldarlıqın təsirinin mülayyan qadır mikroelementlərin nisbətlərindən asılı olduğunu göstərir (cədvəl 1 və 2).

Mikrogübrələrin tətbiqində fon varianṭında fon varianṭı ilə müqayisədə bitkinin boyunda asalsı fərqli müşahidə olunmamışdır. Belə ki, fon varianṭında bitkinin boyu orta hesabla 90,1 sm, mikrogübrələrin tətbiq olunan variantlarda isə 90,2-93,2 sm arasında dayışmışdır.

Cədvəl 1
Mikrogübrələrin "Yubiley" payızlıq yumşaq buğda sortunun struktur göstəricilərinə təsiri

No	Təcrübə variantları	Bitkinin boyu, sm	Sünbüldün uzunluğu, sm	Sünbüldə dənənin sayı, adəd	Sünbüldə dənənin kütləsi, q	1000 dənənin kütləsi, q
1	Fon + "Ammofos" 100+ "Ammofoska" 100+200NH ₄ NO ₃	90,1	6,8	30,8	1,04	33,7
2	Fon + Mikrogübrə KDMPR "Malham", marka kompleks	91,6	7,5	36,5	1,05	38,5
3	Fon + Mikrogübrə KDMPR "Malham", marka universal	90,2	7,0	31,6	1,11	35,6
4	Fon + Mikrogübrə KDMPR "Malham", marka bər	93,2	7,4	31,5	1,36	37,7
5	Fon + Mikrogübrə KDMPR "Malham" marka sink	93,2	7,7	37,0	1,40	39,2

Cədvəl 1-dən göründüyü kimi, sünbüldün uzunluğu, sünbüldə olan dənələrin sayı və kütləsi, 1000 dənənin kütləsi mikrogübrələrin tətbiqində nəticəsində fona nisbətən yüksək olmuşdur. Belə ki, (nazarət) variantında sünbüldün uzunluğu orta hesabla 6,8 sm, mikrogübrələrin tətbiqində isə 7,0-7,7 sm, sünbüldə olan dənələrin sayı fonda 30,8 adəd, mikrogübrələrin tətbiqində 31,5-37,0 adəd,

kütlesi issa orta hesabla fonda 1,04 qram, mikrogübərlərin tətbiqində 1,05-1,40 qram, 1000 dənİN kütlesi fonda orta hesabla 33,7 qram, mikrogübərlərin tətbiqində issa 35,6-39,2 qram arasında dayışmışdır.

Tədqiqatın nticələrindən göründüyü kimi mikrogübərlərin tətbiqində onların tərkibindəki mikroelementlərin miqdər və nisbətlərindən asılı olaraq "Yubiley" payızlıq yumşaq buğda sortunun struktur göstəriciləri müxtəlif olmuşdur. Belə ki, universal markalı mikrogübərin tətbiqində bir sünbüldə olan danların sayı və kütlesi fon variantından uyğun olaraq 0,8 adəd və 0,07 qram yüksək olduğunu halda kompleks, bor və sink markalı mikrogübərlərdə bu göstəriciləri 5,7-6,2 adəd və 0,36 qram yüksək olmuşdur.

Ümumiyyətlə kompleks, bor və sink markalı mikrogübərlərin tətbiqində bir sünbüldə olan danların sayı və kütlesi universal markalı mikrogübərlərdən orta hesabla 4,9-5,4 adəd və 0,24-0,29 qram yüksək olmuşdur. Oxşar nticə 1000 dənİN kütlesiində də müşahidə olmuşdur.

Fon və universal markalı mikrogübərlərin tətbiqində 1000 dənİN kütlesi orta hesabla 33,7 və 35,6 qram olduğunu halda, kompleks, bor və sink markalı mikrogübərlərin tətbiqində bu göstərici 37,7-39,2 qram intervalundan tərəfdən etmişdir.

Tarla tacribosunun nticələrindən malum olur ki, mikrogübərlərin verilməsi "Yubiley" payızlıq yumşaq buğda sortunun ümumi yerüstü biokütlə, dən və küləş məhsulunu artırır. Artım gübərlərin formalanlarından, yəni tərkiblərində olan mikroelementlərin nisbətlərindən asılı olaraq müəyyən qədər fərqli olur. Belə ki, universal markalı mikrogübərin tətbiqində ümumi yerüstü quru biokütlə məhsulu fona nisbətən 5,14 s/ha və ya 5,46% olduğunu halda, kompleks, bor və sink markalı mikrogübərlərdə artım 16,14-18,42 s/ha və ya 17,14-19,56% arasında olmuşdur.

Cədvəl 2

Mikrogübərlərin "Yubiley" yumşaq buğda sortunun məhsuldarlığına təsiri

№	Təcrübə variantları	Məhsuldarlıq, s/ha	Mikrogübə hesabına artım	
			s/ha	%
1	Fon- "Ammofos"100+ "Ammofoska" 100+200NH ₄ NO ₃	32,69	-	-
2	Fon+ Mikrogübə KDMPR "Malham", marka kompleks	39,25	6,56	20,07
3	Fon+ Mikrogübə KDMPR "Malham", marka universal	34,84	2,15	6,58
4	Fon+ Mikrogübə KDMPR "Malham", marka bor	39,32	6,63	20,28
5	Fon+ Mikrogübə KDMPR "Malham", marka sink	40,35	7,66	23,43

DənİN küləşə nisbəti mikrogübərlərin tərkibində mikroelementlərin nisbətlərindən asılı olaraq müxtəlif olmuşdur. Belə ki, fon variantında dənİN küləşə nisbəti 1:1,88, universal, kompleks, bor və sink markalı mikrogübərlər üçün bu gösərici 1:1,8-1:1,79 olmuşdur. Göründüyü kimi mikrogübərlərin tətbiqində dən artır, lakin biokütlə azalır. Qeyd etmək lazımdır ki, universal markalı mikrogübənin tərkibində sinkin miqdarı az olduğu üçün ümumi yerüstü biokütlə məhsulu azalmışdır.

Praktiki baxımdan elmi-tədqiqat işlərinin əməkdaşlı məhsula təsiri və iqtisadi səmərəsi yüksək olduğu halda fermer təsərrüfatlarında geniş yayılması mümkün olur.

NƏTİCƏ

Tədqiqat aparıldığı vegetasiya ilinin qeyri-sabit hava şəraitində, yəni may ayında düşən yağıntıların miqdardının (25 mm) orta çoxillikdən (47 mm) 1,88 dəfə, iyun ayında issa 3,7 dəfə (uyğun olaraq, 10,9 və 40 mm) az olmasına baxmayaq, mikrogübərlərin tətbiqində fon (nazərat) variantına nisbətən yüksək dən məhsulu almılmışdır (universal markalı mikrogübə istisna olmaqla). Belə ki, nazərat variantında orta hesabla 32,69 s/ha dən məhsulu alındığı halda, kompleks, bor və sink markalı mikrogübərlərin tətbiqində məhsuldarlıq 39,25-40,35 s/ha olmuşdur. Mikrogübə hesabına artım 6,56-7,66 s/ha və ya 20,07-23,43% təşkil etmişdir.

ƏDƏBİYYAT

- Gülahmədov Ə.N., Şəkuri B. Azərbaycan torpaqlarında mikroelementlər və onların bitkiçilikdə faydası. - Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1985. – 130 s.
- Hacımemmedov İ.M., Təlai C.M., Kosayev E.M. Torpaq, bitki və gübərlərin aqrokimyəvi analiz üsulları. - Bakı: "Mülliim" nəşriyyatı, 2016. – 130 s.
- Hacımemmedov İ.M., Valiyeva S.R. Torpaq-ıqlımlı şəraitin və qida rejiminin payızlıq buğdanın məhsuldarlığını təsiri. // Torpaqşuraslıq və Aqrokimya jurnalı. Bakı: Elm, 2011. Cild 20, № 1, s. 529-533.
- Hümmatov N.Q. Açıq-şabalıdı torpağın aqrosifizi xassələrinin geostatistik məkan dayışkənliliyi. // Az ETƏL-nin elmi əsərləri məcmusu. Bakı: "Mülliim" nəşriyyatı, 2015. XXVI cild, s. 397-412.
- Musayev Ə.C., Hüseynov H.S., Məmmədov Z.A. Dənli-taxıl bitkilərinin seleksiyası sahəsində tədqiqat işlərinə dair tarla tacribələrinin metodikası. Bakı: "Mülliim" nəşriyyatı, 2008, 88 s.
- Nuriyeva M.M. Hacımemmedov İ.M., Əmirov R.V. Payızlıq buğdanın yerüstü biokütləsinə azotun toplanmasının mineral qidalanmadan və inkişaf fazalarından asılılığı. // ƏTƏL-nin elmi əsərləri məcmusu. Bakı: "Mülliim" nəşriyyatı, 2017. XXVIII cild, s. 450-455.
- Zamanov P.B. Qida elementlərinin və gübərlərin torpaq xassələrinə və bitkilərin məhsuldarlığına təsirinin aqrokimyavi əsərləri. - Bakı, 2013. – 266 s.
- Babaev M.P., Dkaçarovə Ch.M., Gасanov V.G. Современная классификация почв Азербайджана. // Почвоведение. 2006, № 11, с. 1307-1315.
- Weleniva C.R. Влияние дозы и соотношения органических и минеральных удобрений на усвоение азота и урожай озимой пшеницы в неувлажненной почве Горного Ширвана. // Бюл. науки и практики. 2020, том 6, №4, с. 198-204. <https://doi.org/10.33619/2414-2948/5323>.

10. Гаджимамедов И., Махмудов Р., Сейдов М., Талаи Ə., Моргунов А. Влияние сульфата цинка на урожай озимой пшеницы в багарных условиях Азербайджана. // Вестник региональной сети по внедрению сортов пшеницы и семеноводству. 2003, № 2(5), с. 15-17.

KOMPLEKS MİKROGÜBRƏLƏRİN "YUBİLEY" PAYIZLIQ YUMŞAQ BUĞDA SORTUNUN MƏHSULDARLIĞINA TƏSİRİ

İ.M.HACIMƏMMƏDOV^{*}, A.A.ZAMANOV, A.A.CAHANGIROV

Əkinçilik Elmi-Tədqiqat İnstitutu; zamanov.atif@mail.ru

Məqalədə Dağlıq Şirvanın açıq-şabalıdı torpaqlarının aqrokimyavi göstəriciləri, mikroelementlərin "Yubiley" payızlıq buğda sortunun struktur elementlərinə və məhsuldarlığına təsiri verilmişdir. Tədqiqatın nticələrinə əsasən mineral gübərlər fonunda (NPK) mikroelementlərin tətbiqində məhsuldarlıq onların formalarından asılı olaraq fona nisbətən 2,15-7,66 s/ha ya ya 6,58-23,43% yüksək olmuşdur.

ВЛИЯНИЕ КОМПЛЕКСНЫХ МИКРОУДОБРЕНИЙ НА УРОЖАЙНОСТЬ ОЗИМОЙ МЯГКОЙ ПШЕНИЦЫ «ЮБИЛЕЙ»

И.М.ГАДЖИМАМЕДОВ^{*}, А.А.ЗАМАНОВ, А.А.ДЖАХАНТИРОВ

Научно-Исследовательский Институт Земледелия; zamanov.atif@mail.ru

В статье приводятся агрохимические показатели светло-каштановых почв Горного Ширвана, влияние микроэлементов на урожайность зерна озимой мягкой пшеницы "Юбилей". В результате исследований выяснилось, что применение микроэлементов на фоне NPK увеличивает урожайность озимой пшеницы на 2,15-7,66 ц/га или 6,58-23,43% по сравнению с фоновым вариантом.